

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

24 avqust 2019-cu il № 65 (2382)

Qiyməti 30 qəpik

Ön xətdən reportaj

Vətənin keşiyində dayanmaq borcumuzdur



Qızmar yayın bir günündə düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birinə yola düşürük. Təbiətin füsunkar gözəlliyinə görə yol bizi yormur. Yolboyu təsərrüfat işləriylə məşğul olan kənd camaatı, həyatda oynayan uşaqların üzlərindəki sevinc hissi gözümüzdən yayınmır. Gözəlliyi dağ yamaclarına qədər uzanan yaşıl düzənliklərin üzərinə düşən Günəş şüaları ətrafda əsrarəngiz mənzərə yaradıb.

Yoxlama postuna yaxınlaşdıqca, yaşayış məntəqələri artıq seyrəlməyə başlayır.

Qarşımızda dağlar görünür. Adama elə gəlir ki, üfüqdə görünən dağlar artıq əl uzatsan çatacaq məsafədədir. O dağları Vətənə siper olan oğulların qüruruna tən

bilirik. Relyefindən, iqlimindən asılı olmayaraq Azərbaycan əsgəri hər an Vətənin keşiyindədir. Yüksəkliklərdə olan ordumuzun ucqar zirvələrdə xidmət edən dağ vüqarlı oğullarıyla görüşmək üçün səbirsizlənirik.

Yüksəkliklərdə Vətənin ke-

şiyini çəkən oğullarımızdan biri də gizir İbrahim Məmmədovdur. İbrahim də torpaqlarımızın müdafiəsini ən ümdə vəzifə hesab edir. "Uşaq yaşlarımdan bu torpaqda böyümüş, havasını ruhuma siqal bilməmişəm. Ata-baba torpaqlarımızı müdafiə etmək ən ali

vəzifədir ki, bu gün bu müqəddəs yolda əsgərlərimizlə birgə ayıq-sayıq xidmət aparırıq. Xalqımız bizə güvənir, arxalanır. Biz də öz növbəmizdə döyüş qabiliyyətimizi durmadan artırır, hərbi biliklərə dərinlən yiyələnmək üçün öz üzərimizdə daim çalışırıq.

Düşmən müxtəlif tərribatlarla əl atır ki, bu zaman təcrübəli əsgər operativlik nümayiş etdirməlidir. Bizim əsgərlərimiz təcrübəli zabitlərimiz tərəfindən təlimatlandırılır və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlirlər".

(Ardı 3-cü səhifədə)

Müdafiə naziri Türkiyə HDQ-nin xilasetmə qrupunun üzvləri ilə görüşüb

Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

Müdafiə naziri həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznə başsağlığı verərək qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

General-polkovnik Zakir



Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək bərsində tərəfimizdən edilən müraziyə dərhal cavab verərək

mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşə-

karlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Müdafiə Nazirliyi
Mətbuat Xidməti

Monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 21-də Göygöl rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, monitoringi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller aparıblar.

“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilib.



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Fövqəladə Hallar Nazirliyinin məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelilik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.

Mərasimdə çıxış edən Əməkdar incəsənət xadimi,

Prezidentin fərdi təqaüdcüsü, polkovnik Abdulla Qurbani polkovnik-leytenant R. Atakişiyevin həyat və döyüş yolu barədə məlumat verib. Bildirilib ki, R. Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı Şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərinləndirən öyrənməyə səy göstərən "Polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib.

R. Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri

həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devisi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki möhtəşəm hərbi paradlarda onun nümunəvi uçuşları yüksək qiymətləndirilib.

Hərbi Hava Qüvvələrinin məsul zabitləri polkovnik Elşad Pənahov və polkovnik Zaur Rüstəmov çıxış edərək Rəşad kimi vətənpərvər zabitlə xidmətlərindən fəxr etdiklərini və ordumuzda onun kimi hərbi qulluqçuların yətinəcə olduğunu vurğulayıb, mərhumun ailə üzvlərinə və əzizlərinə dərin hüznə başsağlığı verib, "Vətən sağ olsun!" deyiblər.

Pilotun atası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxirəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib. "Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənəzəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın

hər bir əmrinə hazırım. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyib.

Ailəsi və doğmaları mərhumla vidalaşdıqdan sonra polkovnik-leytenant Rəşad Atakişiyevin cənəzəsi dəfn edilməsi üçün hərbi orkestrin ifa etdiyi matəm marşının müşayiəti ilə II Fəxri xiyabana yola salınıb.

Polkovnik-leytenant R. Atakişiyev hərbi və dini ənənələ-

əkil və tər qərəfillər düzülüb.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov cənəze üzərinə sərilən üçrəngli Azərbaycan bayrağını əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edib.

Zabit R. Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva müqəddəs bayrağı qəbul edərək, "Rəşadın yadigarlarını, Turqut və Qabili onun adı-



na layiq, bu bayrağa sədaqət ruhunda təribə edəcəyəm. Vətən sağ olsun!", - deyib. Din xadimi şəhidlərin ruhu na dualar oxuyub. Pilot Rəşad Atakişiyevin qayınatası, professor Qabil Hüseynli zabit ailəsinə göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.



Avqustun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fəvqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Zakir Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildiren səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əmək-



daşlığın inkişafı üçün səyini artıracağını qeyd edib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər

sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu"dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan "Aviasiya hadisəsinin araşdırılması komissiyası"nın gəlmiş son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. "Qara qutu"dən əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında ("qara qutu"sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb.

Bildiririk ki, hər uçuşdan sonra "qara qutu"dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır.

Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsəduyğun hesab edirik.

Vətənin keşiyində dayanmaq borcumuzdur



(Əvvəli 1-ci səhifədə)

Söhbət əsnasında gizir İbrahim Məmmədovdan yaxın qohumlarının - əmisi və dayısının Qarabağ döyüşlərində iştirak etdiyini öyrənirəm. "Əmim Mübariz Məmmədov birinci Qarabağ müharibəsində Ağdərə uğrunda, dayım Arif Hüseynov Füzuli istiqamətində gedən döyüşlərdə vuruşublar. Könüllü olaraq döyüşən əmim və dayımın döyüş yolu mənim üçün nümunədir. Müddətli həqiqi hərbi xidmətimi başa vurduqdan sonra mən də ordu sıralarına qayıtdım. Çox sevinirəm ki, bu gün xidmətimi düşmənlə üzbəüz mövqedə davam etdirirəm. Mənim düşüncəmdə Vətəni sevmək ona bütün varlığını bağlı olmaq deməkdir".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu-

su əsgər İntiqam Qasımov ordumuzun son zamanlar həyata keçirdiyi uğurlu əməliyyatlardan danışır və bildirir ki, dünyanın güclü ordularından olan Azərbaycan Ordusu bu gün istənilən döyüş tapşırığının öhdəsindən uğurla gəlməyə qadirdir. "Aprel döyüşləri və Günnüt zəfəri Azərbaycan Ordusunun gücünü göstərdi. Danılmaz faktıdır ki, ordumuzun gücü düşmənin gücündən müqayisəolunmaz dərəcədə yüksəkdir. Azərbaycan Ordusu öz gücünə arxalanır, daim inkişafdadır". Həmsöhbətim sözlərinə ulu öndər Heydər Əliyevin unudulmaz kəlamı ilə davam edir. "Gərək nəbz, Vətənin nəbzi ilə vursun. Həqiqətən də, kimliyindən asılı olmayaraq hər bir vətəndaş öz ölkəsinin uğurları üçün çalışmalı, onu layiqincə təmsil etməli və ərazi bütöv-

lüyünü qorumaqdır. Hərbiçilərimizin qəlbində Vətən sevgisi var. Onların sayəsində düşməne qalib gəlib, torpaqlarımızı işğaldan azad edəcəyik. Düşmənlə üzbəüz mövqedə xidmət edən hərbi qulluqçu kimi deyər bilərəm ki, bölməmizin əsgərlərinin döyüş qüdrəti yetəri qədərdir. Döyüş postuna gedən heyətin həm döyüş hazırlığı, həm də mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Bunun nəticəsidir ki, əsgərlərimiz Vətənin müdafiəsinin məsuliyyətini dərk edir və bu müqəddəs vəzifəni icra etdiklərinə görə qürurludurlar".

Postda ərazini müşahidə edən əsgər Vəfadar Hüseynov deyir: "Mən və əsgər yoldaşlarım da torpaqlarımızı azad edəcək əsgərlərin sırasında olmaq istəyirik. Müasir standartlara cavab verən müşahidə cihazları ilə təchiz olunmuşuq. Bölmələrarası yüksək keyfiyyətli rabitə əlaqəsi var ki, bu da etibarlılığı təmin edir. Bölməmizdə yüksək döyüş əhval-ruhiyyəsi var. Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq".

Əsgərlər İsa Şixəlizadə, Raul Teleyev, Maarif Cavadov da Vətən keşiyində durmağın şərəfli olduğunu deyirlər. Gümrah, cəsur, əsgərlərin baxışlarında qələbə ruhu, sözlərində vətənpərvərlik notları açıq sezilir. Onlar ərazi bütövlüyümüzü qorumaqla yanaşı, güclü ordunun güclü əsgəri olmaq üçün daim öz üzvlərində çalışdıqlarını və bundan sonra da çalışacaqlarını bildirirlər. Şübhəsiz ki, əsgərlərimiz qəhrəmanlarımızın döyüş yolunu qələbəylə tamamlayacaqlar.

**Baş leytenant
Fuad CƏFƏROV,
"Azərbaycan Ordusu"**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

23 avqust 2019-cu il.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə tutulub.

Heydər Əliyev irsini öyrənirik

Tarixi şəxsiyyətlər tarixlər yaradır

Tarix heç nəyi unutmur. Unudulmayan, unudulmayacaq tarixlərin yaratıcısı tarixi şəxsiyyətlərdir. Xalq tarixdə onlar təmsil edirlər. Bəzən böyük bir zaman vahidi onların adıyla tarixləşir; Azərbaycanın XX əsrin ikinci yarısından sonrakı tarixi birmənalı şəkildə azərbaycanlı olmasıyla həmişə fəxr edən Heydər Əliyevin siyasi qüdrətiylə qoşa xatırlanmalıdır, xatırlanılır.



Böyük tarixi şəxsiyyət ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin bir hissəsi ordu quruculuğuyla bağlıdır. Hərbi hissənin zabiti polkovnik-leytenant Rüstəm Məmmədov dedi ki, ümummilli lider Heydər Əliyevin irsi ordu quruculuğunda da istinad edilməli əvəzsiz mənbədir. Hərbi hissədə bu irsdən biz də sevgilərlə danışdıq, əsgərlər də. Əsgərlərdən eşitdiklərimi belə ümumiləşdirdim:

Böyük tarixi şəxsiyyət ulu öndər Heydər Əliyev Azərbaycanı da rəhbərliyinin ilk illərində - 1971-ci ildə imperiyanın olduqca ciddi qadağalarına, gizlin-aşkar təhdidlərinə məhəl qoymadan Azərbaycan üçün, azərbaycançılıq üçün olduğca gerekli, dəyərli bir təhsil müəssisəsinin yaradılmasına nail oldu - Bakıda sonralar Cəmişid Naxçıvanski adına Hərbi Lisey adlandırılacaq ibtidai hərbi məktəb yaradıldı. Bu məktəbin məzunları sabiq SSRİ-nin müxtəlif ali hərbi məktəblərində təhsil aldı, müxtəlif qoşun növlərində xidmət etdi, nümunəvi xidmətiylə özünə də, xalqına da kifayət qədər rəğbət qazandırdı.

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə

başlayanda bu məktəbin məzunu olmuş zabitlər Vətənə qayıtdı; onların vətənpərvərlik duyğuları C.Naxçıvanski adına hərbi məktəbdə təhsil aldığı illərdə yüksək səviyyədə formalaşdı. Dövlət müstəqilliyi bərpa edilmiş Azərbaycanın 71 ildən sonra yaradılan ordusu bu zabitlərlə komplektləşirdi, bu komplektləşmə ordu quruculuğunun tərkib hissələrindən biri olan peşəkarlığın başlanğıcını şərtləndirirdi. Yeni sovet dövründə yaradılan C.Naxçıvanski adına Hərbi Liseyin Azərbaycana hansı səviyyədə gerekli olması 30 ildən sonra təsdiqləndi...

Əsgər 20 Yanvar hadisəsinə Heydər Əliyevin münasibətini xatırladı. İmperiya Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün qırqın törətdi, əhalini gülləbaran elədi. Yüzlərlə vətəndaş, bu sıradan qoca, qadın, uşaq qətlə yetirildi; yaralandı. Bu, imperiyanın əyalətdə törətdiyi soyqırımı idi. Ömrünü Azərbaycan üçün yaşayan dahi tarixi şəxsiyyət Heydər Əliyev faciənin səhəri gün - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyindəki çıxışında günahkarların, o cümlədən Mixail Qorbaçovun cəzalandırılmasını tələb etdi. Bu çir-

xışın dəyərli, kəskin tezisləri xalqın adından deyilən fikirlər kimi qəbul edildi. İmperiya Heydər Əliyev amilinə qətiyyətlə biganə qala bilməzdi - Azərbaycanın haqq səsinə çəkildi...

Əsgərlər bunları o qədər qəzəblə - qırğına görə, o qədər sevgilərlə - Ümummilli Liderin Azərbaycana sevgisinə görə deyirlər ki!..

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiyaya Akti qəbul olundu. Bu sənəd dövlətçiliyin bərpa olunmasının sənədi idi...

Azərbaycanda hakimiyyət boşluğu, qarşıdurmalar, əsasız ambisiyalar dövlətçiliyə böyük təhlükə yaratmışdı. Yerli müdafiə batalyonları kimlərsə iradəsinin müdafiəçisiydi. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyini itirə bilirdi. Onda xalq təkidlə, qətiyyətlə böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndər xalqın tələbini yerinə yetirdi. Azərbaycan dövlətçiliyi xilas edildi.

Əsgər Elgün Həsənov Ümummilli Liderin - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ilk sərəncamlarını xatırladaraq dedi ki, yerli müdafiə batalyonları buraxıldı,

orduda vahid komandanlıq yaradıldı. Bu, ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı kimi ordu quruculuğunun yeni, olduqca vacib bir mərhələsi oldu.

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə görüşləri, hərbi xidmətdə fərqlənənlərin bilavasitə səngərdə təltif edilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəlməsinə təmin etdi. Sonralar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin yolunu, amalını bu istiqamətdə də uğurla, daha əhatəli şəkildə davam etdirdi," - əsgərin dedikləri də maraqla dinlənilirdi.

Əsgər onsuz da unudulmayan Horadiz əməliyyatını yada salaraq dedi ki, bu əməliyyat Ulu Öndərin sərkərdəlik istedadının təsdiqi kimi tarixləşdi. Ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı sonrakı illərdə bu ovqat əsasında formalaşdırıldı, bu ovqat üzərində quruldu.

Əsgərin "2016-cı ilin Aprel döyüşlərini 1994-cü ilin yanvar döyüşlərinin mənəvi davamı he-

sab etmək olar" - fikri maraqla qarşılandı...

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu əsgər Elgün Həsənov Ulu Öndərin Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafı istiqamətində böyük xidmətlərindən danışaraq dedi ki, istər sovet dövründə, istər-sə də müstəqillik illərində böyük tarixi şəxsiyyət Heydər Əliyev tarixi işlər görüb. Neçə-neçə şair və yazıçının yüksək fəxri ad almasını təmin etdi, klassiklərin adının əbədləşdirilməsi baxımından abidələri ucaldıldı, əsərləri nəşr edildi. İlk yazılı tarixi abidəmiz olan "Kitabi Dədə Qorqud"un yubileyinin keçirilməsi dünyaya bir daha xatırladı ki, Azərbaycan qədimdən də qədim dövlətdir, onun çox qədim mədəniyyəti vardır.

Əsgərin sözünün qüvvəti kimi, o da deyildi ki, Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə böyük romantik şair Hüseyn Cavidin nəşi uzaq İrkutskdan Azərbaycana gətirildi. Bu təkcə Hüseyn Cavid yaradıcılığına deyil, ümumən Azərbaycan ədəbiyyatına saygı kimi dəyərləndirildi.

Əsgərlər Ulu Öndərin bir kəlamını da xatırladı: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu fikri, bu kəlamı böyük tarixi şəxsiyyətin azərbaycançılıq ideologiyasının nəzəri əsası bilir. Biz də, zabitlər də, əsgərlər də. Bu ideologiya Heydər Əliyevin təşəbbüsüylə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayından üzü bu yana milli birliyi, məqsəd eyniliyini təmin edən ideologiya kimi yaşadırlar...

"N" hərbi hissəsində əsgərləri böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsini yüksək səviyyədə öyrənirlər. Bu proses ordu quruculuğunu şərtləndirən vacib amillərdəndir...

Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu"

Ağdamda şəhid Alik Süleymanovun xatirəsi anılıb



AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Alik Süleymanovun ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin qardaşı Natiq Süleymanov, döyüş yoldaşları Oruc Cabbarov və Saleh Cabbarov çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışdılar. Məlumat verilib ki,

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Alik Süleymanovun xatirəsi anılıb.

Süleymanov Alik Soltan oğlu 1967-ci il martın 6-da Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam 70 nömrəli peşə məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü başlayanda Alik Süleymanov da silaha sarılıaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdamda yaradılan "Qarabağ şahinləri" batalyonunun tərkibində bir çox döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 20-də Xramord kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Mahrızlı kənd qəbiristanlığında dəfn edilib.

Mərasim iştirakçıları sonra şəhid Alik Süleymanov haqqında hazırlanmış videolaydi



izləyib, şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və eşyalarına baxıblar. Məktəbli-

lər kompozisiya göstərərək, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib



AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, "N" hərbi hissənin zabiti Valeh Mustafayev, Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər. Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və on-

lara qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verilib. Ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnek ola biləcək tolerantlıq mühitinin olduğu vurğulanıb, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahələrində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diq-

Avqustun 20-də Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan "Tədbirlər Planına" əsasən, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və "N" hərbi hissənin birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda maarifləndirici tədbir keçirilib.

qetə çatdırılıb. Gənclərin dini radikalizmdən uzaq olmalarının, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin zəruriliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

* * *

"N" hərbi hissəsində "Şəhidlik milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi" mövzusunda tədbir keçirilib.

Tədbirdə hərbi hissənin zabiti mayor Məhəmməd Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Aslan Sultanov, zabiti və əsgərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mayor Məhəmməd Əliyev hərbi hissələrdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən tədbir və seminarla-



rın əhəmiyyətindən danışılıb.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, di-

ni radikalizmi doğuran səbəblər və onunla mübarizə üsulları, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərindən söz açıb.

Sonda "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

Hər bir ölkənin gələcəyi onun gənclərinin intellektual potensialından da asılıdır. Belə ki, sağlam ruhlu, geniş dünyagörüşlü gənclərin formalaşdığı dövlət daha dinamik inkişaf edir. Ölkənin uğurlu inkişafının əsas amillərindən biri də gənc nəslin vətənpərvər ruhda böyüməsidir. Gənclərin vətənpərvər ruhda formalaşması istiqamətində xeyli işlər görülür.

Müharibə şəraitində olan ölkə kimi əsgərlərimizə yüksək hərbi biliklər aşılanır. Bunun üçün də hərbi xidmət müddətində şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığına da xüsusi diqqət ayrılır. Mənəvi-psixoloji hazırlığın yüksəlməsində ictimai-siyasi hazırlıq dərsləri əhəmiyyətlidir və bu dərslər prosesində əsgərlərimizə milli-mənəvi dəyərlərə sədaqət, dövlətə və dövlətçiliyə ehtiram da aşılanır. Bu dərslərin keçirilməsi şəxsi heyəti geniş informasiyaya malik vətəndaş və Vətəninin tarixi, habelə, onun tarixi şəxsiyyətləri barədə geniş məlumata malik bir fərd kimi formalaşdırır.

Ön xətdə yerləşən hərbi hissədə xidmət edən əsgərlərimizlə tanışlığımızı onların ictimai-siyasi hazırlıq məşğələsinə təsadüf edirdi. Əvvəlcə əsgər yataqxanasında şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olduq. Əsgər yataqxanası müasir avadanlıqlarla təchiz edilib, eyni zamanda divarda məlumat tabloları (divar mətbuatı, nizamnamələr və s.) yerləşdirilib. Dəhliz boyu ölkəmizin dövlətçilik tarixi

Milli-mənəvi dəyərlərimizi də qoruyurlar, Vətənimizi də sevirlər



mərhələlərini, müasir Azərbaycanın memarı Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin hərbiçilərlə görüşlərini əks etdirən foto-stendlər qurulub. Əsgərlərin mütaliəsi üçün bədii kitablardan ibarət guşə yaradılıb. Bir sözlə, əsgərin asudə vaxtının səmərəli təşkili üçün hər şey düşünüldü.

Məşğələ başa çatdıqdan sonra dərslərin rəhbəri ilə tanış olduq. 2017-ci ildən ordu sıralarında xidmət edən leytenant Nurlan Əliyev bu peşəni seçməsinə atası və qardaşının təsiri olduğunu dedi. Həmsöhbətimin atası Qarabağ müharibəsi vete-

ranı, böyük qardaşı Silahlı Qüvvələrimizin zabitidir. Gənc zabiti qeyd etdi ki, bu peşəni seçərək uşaqlıq arzusunun həyata keçirilib. Kiçik yaşlarında atasının Qarabağ müharibəsi ilə bağlı söhbətləri sanki onun düşüncələrinə ilişib qalmışdı. O vaxtlar hərbiçiliyə qarşısına məqsəd qoymuş Nurlan bu gün ordumuzun gənc zabitlərindəndir. Leytenant Nurlan Əliyev söhbət əsnasında bildirdi ki, Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan əsgəri torpaqlarımızı qısa müddətdə işğaldan azad edəcək.

İctimai-siyasi hazırlıq məşğə-

ləsinin mahiyyəti haqqında danışan leytenant Nurlan Əliyev bildirdi ki, keçirilən dərslər şəxsi heyətdə "düşməne nifrət, Vətəne məhəbbət" hissi aşılayır, hərbi intizamı möhkəmləndirir, yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətləri formalaşdırır. Dərsin necə təşkil olunması ilə bağlı sualımı cavablandıran gənc zabiti qeyd etdi ki, əvvəlcə şəxsi heyətdə dərslərin mövzusu və məzmunu çatdırılır, sonra şəxsi heyətlə sual-cavab edilir və qiymətləndirmə aparılır. Zabiti onu da qeyd etdi ki, ictimai-siyasi hazırlıq məşğələlərində şəxsi heyətə xalqımızın uzaq və yaxın

keçmiş, Vətənimizin tarixi şəxsiyyətləri, qəhrəman övladları barədə məlumatlar çatdırılır. "Qəhrəmanlarımızın keçdiyi yol bu gün ordu sıralarında xidmət edən hər bir əsgər üçün nümunədir, hər birimiz onları özümüzə nümunə bilir və torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canımızdan keçməyə də hazırıq".

Əsgərlər Kamal Mövsümov, Elşən Babayev, Oruc Bayramov bildirdilər ki, hərbi hissədə günün nizam qaydasına uyğun olaraq təşkil olunan ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranması və inkişafı barədə daha geniş məlumat əldə edirlər. Həmçinin keçirilən dərslərin onların hərbi vətənpərvərlik hissəsinə müsbət təsir etdiyini qeyd etdilər. Əsgərlərimiz dedilər ki, mənəvi dəyərlərə sadıq olan, Vətəne sevgi, düşməne nifrət hissəsinin nə olduğunu bilən əsgər güclüdür, qüdrətlidir.

Həmsöhbət olduğum şəxsi heyətin sağlam düşüncəsi, vətənpərvərliyin nə demək olduğunu dərinlən anlaması və bu gün düşmənlə üz bəz müvafiq Vətənimizi müdafiə etməyin məsuliyyətini dərk etməsi sevindiricidir. Sevindiricidir ki, Vətəniyə, dövlətə bağlı olan əsgərlərimiz müqəddəs vəzifə yerinə yetirirlər.

**Baş leytenant
Fuad CƏFƏROV,
"Azərbaycan Ordusu"**

Ordenli igidlərimiz

Göylərə sevgi, son uçuş və əbədiyyət



Göylər ucaldı - Təbriz ucaldığı sevirdi...

Göylər nəhayətsizdi - Təbriz nəhayətsizliyi sevirdi...

Göylər bəşəriyyət üçün - Təbriz bəşəriyyəti sevirdi...

Göylər müqəddəsdə - Təbriz müqəddəsliyi sevirdi...

Vətən ucaldığını, Vətən sevgisinin nəhayətsizliyini müqəddəslik mərtəbəsində sevirdi, Təbriz Musazadə. Ruhunun başlanğıcı Borçalıya - Başkeçiddə. Yaşublu kəndində keçmişdi uşaqlığı, yeniyetməliyi. Digər borçalılar kimi onun da ruhu Azərbaycandan iraq deyildi. "Azərbaycan - mayesi nur, qayəsi nur" deyənlərdən biri kimi bu mülkünə - Azərbaycan adlı dünyamızın milyonlarla səyahətindən biriydi. O da azərbaycanlı olmasıyla fəxr edənlərdən idi, o da Azərbaycanı ömrünə qibləgah bilirdi, Vətənin dağını-daşını da sevirdi, torpağını, suyunu da, çeşməsi-bulağını da, oylağını da, çadır-çadır yaylağını da. Vətənin göylərini daha çox sevirdi. Yox, bu, sevgi deyildi. Bu, vurğunluq idi. Təbriz göylərini, göy üzünün pərvanəsiydi; pərvanə ömrü yaşadı mayor Təbriz Musazadə. Nədən belə sevirdi göyləri? Göyləri niyə buna sevdini özü də bilmirdi. Soruşana Bəxtiyar Vahabzadənin bir misrasıyla cavab verirdi: "Neyçün sevdini bilirəm ürək, sevməyir demək..."

Təbriz göyləri sevirdi. Bu bən-zərsiz sevgiydi.

Pərvanə...

Pərvanelik...

Göylər...

Və son uçuş. Bu uçuş Vətənə görə yaşanan ömrün Vətənə vi-

da uçuşmuş - Vətənə görə uçuşmuşdu...

Göylərin gündüzünü də sevirdi, gecələrini də. Bu sevgi onun cavan ömrünün ağ işığına döndü. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdi. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil oldu. Pilot olmaq istəyirdi. Həm də hərbi pilot. Bu dönməz istəyin cazibəsi çox güclüydü, çox. Bu istək Azərbaycan əsgərinin qələbəsinə inama köklənmiş istəyi, işğalın sonuna aparın yolunu açmaq istəyi, bu istək Böyük Qələbə günü Cıdır düzünün göylərində şükranlıq uçuşuna təşnəliyiydi; torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək qələbənin iştirakçısı olmaq, düşməne atılacaq sonuncu güllənin uçuşunu ucaldılarda uça-uça izləmək...



Təbriz Musazadə 2003-cü ildə Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə Uçuş Hazırlığının Təlim Tədris Mərkəzini, 2011-ci il

də Türkiyə Respublikasının Uçuş Təhlükəsizlik kursunu bitirdi...

Borçalının Yaşublu kəndindən başlayan bu qeyrət yolu, heyrət yolu, sədaqət yolu göylərdə bitdi. Yox, bitmədi, ölümsüzlüyün başlanğıcı oldu...

2016-cı ilin Aprel döyüşləri... Aprelin 2-si...

Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı tərribatlarının qarşısını almaq üçün keçirilən əks-həmlə əməliyyatına Hərbi Hava Qüvvələrinin bezi bölmələri də cəlb olunmuşdu. Helikopterlərdən birinin komandiri mayor Təbriz Musazadəydi.

Düşmənlə belə əks-həmlə gümən etməzdi. Vətənpərvərlik işğalçılığı məğlub etdi - Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, min hektarla ərazi ermənisizləşdirildi. Bu döyüşlərdə Hərbi Hava Qüvvələrinin pilotları da qətiyyətlə döyüşdü...

Mayor Təbriz Musazadənin komandir olduğu helikopter Füzuli istiqamətində vuruldu...

Mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Əbu Bəkir İsmayilov şəhid oldular...

Bu günlərdə H.Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid pilot mayor Təbriz Musazadənin anım günü keçirildi...

Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak etdilər.



kutla yad olundu.

Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarına Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışdılar.

Millət vəkili, professor Qenirə Paşayeva şəhidliyin fəlsəfi mahiyyətindən, onun xalqımızın milli mentalitetinin tərkib hissələrindən biri olmasından, azərbaycançılıq ideologiyasının vətənpərvərliyi bütün çalarlarıyla ifadə etməsindən, şəhid pilot mayor Təbriz Musazadənin ömrünün mahiyyətinin də bu olmasından danışdı. Çıxış şəhid ömürlərə elegiya ilə qürurun birgə ifadəsi kimi ehtiramla dinləndi...

Millət vəkili çıxışını dövlətin şəhidlərə qayğısının gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən də danışdı...

Anım günündə "Səmalardan başlanan şəhidim Təbriz Musazadə" sənədli filminin və "Vətənin qürur yeri - Vətənimin oğlu"

və Mədəniyyət Mərkəzinin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov çıxışında şəhidlərə dövlət qayğısından, onların anım günlərinin keçirilməsinin vacibliyindən və əhəmiyyətindən danışaraq qeyd etdi ki, mərkəz belə tədbirlərin keçirilməsini özünə vəzifə borcu bilir...

Şəhid mayor Təbriz Musazadənin dostu Mehdi Əsədullayev çıxışında onun heç kimə bəlli olmayan xarakterik xüsusiyyətlərindən söz açdı. Təqdim edilən sənədli film də, kitabın da onu müəyyən mənada daha ətraflı tanıma vasitəsi olacağını qeyd etdi. Sənədli filmin ssenari müəllifi həm də kitabın müəllifidir - Azadə Tale Abbas qızı. Cəfəkeş şair-publisist bu əsərlərə qədər "Borçalı" qəzetində Təbriz haqqında xüsusi buraxılış hazırlamışdı...

Şəhid pilot mayor Təbriz Musazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib...

Elçin Ziyadov da, Anar Məmmədov da, Hidayət Möhnətov da, Əzim İslamov da çıxışında şəhidlikdən, şəhid pilot mayor Təbriz Musazadədən danışdılar...

Tədbirin sonunda Təbrizin həyat yoldaşı Pərişan Musazadə şəhidlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi...

Təbrizin iki oğlu var - Tayfun, Onur. Kimsəyə hiss etdirmədən göy üzünə boylanır ikisi də... Kim bilir, bəlkə onlar da gələcəkdə pilot olacaqlar. İşğaldan azad edilmiş Azərbaycanımızın hərbiçiləri...

Anım tədbiri bir daha təsdiqlədi ki, Vətən üçün yaşanan ömrün sonu olmur - əbədiyyət sonsuzluğun digər şəkildə ifadəsidir...

Rəşid HÜSEYNOV,
"Azərbaycan Ordusu"

"Vətən bizə əmanətdir" yay istirahət düşərgəsinə yüz nəfər yeniyetmə və gənc cəlb olunub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada keçirilən "Vətən bizə əmanətdir" yay istirahət düşərgəsində 100 nəfər yeniyetmə və gənc iştirak edir. Bir həftə davam edəcək düşərgəyə şəhid ailələrinin, müharibə əlilləri və iştirakçıların, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclər cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgə iştirakçıları Qubaya yola düşməzdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüblər.

Sonra düşərgə iştirakçıları Şə-

hidlər xiyabanında və II Fəxri xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, məzarları üzərinə tər güllər qoyublar.

Düşərgə iştirakçıları Türk Şəhidliyi Kompleksini də ziyarət etdikdən sonra Quba rayonunda yerləşən düşərgəyə yola düşüblər.

Düşərgənin açılış mərasimində Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlı,

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxış edərək, torpaqlarımızın işğal altında olduğu vaxtda bilikli və cəsur zabitlərimizə daha çox ehtiyac duyulduğunu bildirib, keçirilən layihənin əhəmiyyətindən danışdı.

Qeyd olunub ki, bu gün qarşıda duran ən ali vəzifələrdən biri gənclərin hərbi vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsidir. Müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri

fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır. Müdafiə Nazirliyi, Dövlət Sər-

həd Xidməti və Daxili İşlər Nazirliyi layihəyə tərəfdaşlıq edir. Düşərgə iştirakçıları bir həftə ərzində müvafiq qurumların hərbi hissələrində təlimlərə cəlb olunacaq, hərbi əməliyyat sirlərinə yiyələncəklər. Yeniyetmələrə silah və mərkəzlərin qorunması haqqında peşəkar zabitlər tərəfindən ətraflı məlumat verəcəklər.

Düşərgədə olduğu müddətdə gənclər Aprel döyüşlərinin iştirakçıları, olimpiya çempionları, Milli Məclisin deputatları və Azərbaycanın nüfuzlu universitetlərinin rəhbərliyi ilə görüşərək, fikir mübadiləsi aparmaq imkanını qazanaçaqlar.

Gənclər Quba Soyqırımı Memorial Kompleksini və Milli Qəhrəman Çingiz Qurbanovun məzarını ziyarət edəcəklər.

Ordu və cəmiyyət

“Xidmətini qalib əsgər kimi başa vursun”



"N" hərbi hissəsində keçirilən andiçmə mərasimində də belə anların şahidi oluruq. Əsgərlərin valideynləri, doğmaları ilə görüşüb söhbətləşdiyini müşahidə etdikdən sonra təəssüratlarını öyrənirik.

İlk həmsöhbətim əsgər Murad Talibovun anası Rənə Talibovadır. Övladı üçün darıxdığını bildiren ana onu əsgər formasında görməkdən qürur duyduğunu dedi. "Hər bir ana üçün övladı əzizdir. Qız, oğlan, fərqi yoxdur. Amma dünyaya oğul övladı gətirən ana yaxşı bilir ki, övladı bir gün böyüyəcək, Vətənə xidmət edəcək. Ağlasam da sevincliyəm. Bu göz yaşları sevinc göz yaşlarıdır. Allah Azərbaycan əsgərini qorusun. Tezliklə ölkə başçısının rəhbərliyi ilə işğalda olan torpaqlarımız azad edilsin və övladlarımızla tarixi torpaqlarımızda görüşək."

Əsgər atası Kərim Talibov da əlamətdar gün münasibətilə əsgərləri və onların valideynlərini təbrik etdi. "Yüzlərlə kilometr yolu qət edərək bura gələn bütün valideynləri övladlarının bu xoş günü münasibətilə təbrik edirəm. Hərbi hissədəki izdihamı gördükcə biz valideynlər də sevinirik. Oğlu həm savadlı bir şəxs kimi, həm də vətənpərvər bir övlad kimi böyütməyə borclusan. Övladlarıma həmişə nümunə göstərməyə çalışmışam. Onlara keçmiş tariximizdən, qəhrəmanlarımızdan söz açmışam. Oğlumu hərbi xidmətə yola salanda Vətən keşiyində ayıq-sayıq dayanmağını tövsiyə etmişəm. Övladlarımız bu gün Azərbaycan əsgəri adını qazandılar. Çalışınlar bu adı həmişə uca tutsunlar və qalib Azərbaycan əsgərləri kimi xidmətlərini başa vursunlar."

Talibovlar ailəsi ilə söhbətləşdikdən sonra övladını bağrına sıxaraq "Mənim igid oğlum" kəlmələri ilə oxşayan, göz yaşlarına hakim

Andiçmə mərasimlərində həmişə valideynlərin öz övladları ilə görüşdüyü anı səbirsizliklə gözləyirəm. Övladını bağrına basaraq sevinc göz yaşlarına qarq olan ana-bacıları, baba-nənələri gördükcə kövrəlirəm. Ananın həmin an övladına həsrət dolu baxışlarını sezməmək mümkün deyil. Oğulun "mənim bir anam da Vətəndir" deməsi insana qürur verir.

ola bilməyən ana diqqətimi cəlb etdi. Əsgərin atası, emisi və digər doğmaları da ana ilə oğulun görüşünü fəxrle seyr edirdilər. Ana həsrət dolu baxışlarını oğlundan çəkmirdi. Alimə Hüseynova da əsgər anası olmağın qürurundan söz açaraq bütün anaları təbrik etdi. "Mən bütün əsgər analarını təbrik edirəm. Bura toplaşan bütün analar mənim kimi sevincdən ağlayırlar. Hamı sevinclidir. Övladlarımız artıq Hərbi andı qəbul ediblər və bu gündən onlar Azərbaycan Ordusunun tam hüquqlu əsgərləridir. Kənardan əsgərləri izlədikcə əmin olursan ki, bu ordu torpaqlarımızı işğaldan azad edəcək. Mən bir ana kimi bütün övladlara xidmətlərində uğurlar arzulayıram, Vətənimiz Azərbaycanı göz bəbəyi kimi qorumaqlarını diləyirəm."

Əsgər Nihad Hüseynovun emisi İkrəm Nuriyev qardaşı oğlunun simasında bütün əsgərlərlə qürur duyduğunu, onların belə gözəl şəraitdə layiqincə xidmət edəcəklərini qeyd etdi. "Bizim dövrümüzdə belə şərait yox idi. İndiki şəraiti görəndə insanın ürəyi açılır. Xid-



metlərində uğurlar diləyir, hər birinin sağ-salamat xidmətini başa vuraraq alını açığı valideynlərinin yanına qayıtmaqlarını arzulayıram."

Əsgər Nəsimi Zərbəliyevin atası Polad Zərbəliyev də yuxarı komandanlığa öz minnətdarlığını bildirdi. "Gözəl, səfali məkanda tikilən bu hərbi hissə insanın gözünü qamaşdırır. Bir neçə il bundan öncə yolum buralara düşsəydi heç ağılımdan da keçməzdi ki, bir vaxt burada hər cür şəraitlə təmin olunan bir hərbi hissə ilə qarşılaşacam. Bu, həqiqətdir. Yuxarı komandanlığa minnətdarlığımı bildirir və əmin edirəm ki, döyüşlər başladığı an oğlumla bərabər mən də Vətənin müdafiəsinə qalxmağa hazır olacağam."

Valideynlərdən bu cür sözləri eşitdikcə bir hərbi kimi qürurlanırsan. Həqiqətən də bu gün ordumuza göstərilən diqqət, qayğı, və etimad yüksək səviyyədədir.

Bütün valideynlər istər andiçmə mərasimlərində, istərsə də "Açıq qapı" günlərində öz övladlarının sosial-məişət şəraitləri ilə yaxından tanış olurlar. Xalqımız orduya göstərilən etimadın və qayğının canlı şahidi olur. Biz hərbiçilər də bu etimadı doğrultmaq üçün daim öz üzərimizdə çalışırıq və işğalda olan torpaqlarımızı azad etməyə hər an hazırız.

**Kapitan
Məhəmməd NƏSİRLİ,
"Azərbaycan Ordusu",
fotolar
çavuş
Rəşad ƏMRAHOVUNDUR**



mətin yüksək səviyyədə təşkil olunması üçün hər bir şərait yaradılıb. Hərbi hissədə tikilən əsgər yataqxanaları, yeməkhana və digər xidməti binalar burada yaradılan sosial-məişət şəraitinin yüksək olmasından xəbər verir. Bütün bunlara görə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı

öz gözələrimlə görecəkdim. Hərbi hissədə çox gözəl şərait yaradılıb. Balalarımız üçün yaradılan şərait heç də evdən fərqlənmir. Yeməkləri qadınlar bişirir, yataq dəstləri və paltarları təmiz, səliqəli hamamları, istirahətlərini mənalı və gözəl keçirmək üçün xüsusi düzəldilmiş otaqlar biz valideynlərin ürəyincədir. Mən əsgərlərimizə belə gözəl şəraitdə keçirəcəkləri xid-

Xəbərlər:

hadisələr, faktlar

İran yeni "Bavar-373" zenit-raket kompleksini nümayiş etdirib



İran yeni "Bavar-373" zenit-raket kompleksini nümayiş etdirib. Bu barədə Prezident Həsən Ruhanınin mətbuat xidməti məlumat yayıb.

Zenit-raket kompleksi ilə yərinde tanış olan İran Prezidenti deyib ki, bu yeni sistem ölkənin etibarlı müdafiəsi sahəsində unikaldir. O əlavə edib: "Bizim yeni zenit-raket kompleksimiz öz xarakteristikasına görə Rusiyanın S-400 sisteminə daha yaxındır". H.Ruhani qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, hazırda İranın hərbi sənaye kompleksi uğurla fəaliyyət göstərir.

"Bavar-373" zenit-raket kompleksi İranın müdafiə sənayesi günü münasibətilə keçirilən mərasimə nümayiş etdirilib.

ABŞ Tayvana 8 milyard dollarlıq "F-16" qırıcı təyyarələri göndərəcək

ABŞ administrasiyası Tayvana 8 milyard dollar dəyərində 66 ədəd "F-16" döyüş təyyarəsi göndərilməsi barədə ABŞ Konqresinə rəsmi məlumat verib.



Bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, qırıcılarla birgə əlavə avandlıqların çatdırılması barədə qərar verilib.

Yaponiya Müdafiə Nazirliyi yeni qırıcı təyyarələrin hazırlanması üçün sorğu verməyi planlaşdırır



Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ilində radarlar tərəfindən görülməyən yeni qırıcı təyyarələrin hazırlanması üçün büdcə sorğusu verməyi planlaşdırır.

Bu barədə məlumat yayan Müdafiə Nazirliyi 2020-ci maliyyə ili üçün yeni qırıcı təyyarələrin hazırlanması məqsədilə konkret büdcə sorğusu vermək barədə qərar qəbul edildiyini bildirib. Yeni nəsil qırıcılar sayca 91-ci olan və hazırda özünümüdafiə qüvvələrinin arsenalında dayanan F-2 təyyarələrini əvəz edəcək. 2000-ci ildən istifadə edilən F-2 qırıcılarının 2030-cu ildə istismardan çıxarılması nəzərdə tutulur.

Hökumət beşillik aralıq müdafiə programında Yaponiyanın başçılığı ilə yeni qırıcı təyyarələrin hazırlanmasını qeyd edib. Bu layihəyə başqa ölkələrin də qoşulması mümkündür.

Müdafiə Nazirliyi ABŞ və Böyük Britaniya ilə birlikdə həllərin mümkünüyünü araşdırsa da, hələlik yapon müdafiə sektorunun həmin layihədə iştirakının detallarını açıqlamır. Buna görə də nazirlikdən bildirilir ki, büdcə sorğusuna qırıcı təyyarələr üçün hissələr, xüsusən də Yaponiyanın ayrılıqda hazırlanacaq füzelyaj istehsalı daxil ediləcək.

Ermənistan ordusunda ciddi korrupsiya faktı aşkar edilib

Ermənistan Müdafiə Nazirliyində ciddi korrupsiya faktı aşkar edilib. Bu ölkənin Təhlükəsizlik Xidmətinin mətbuat xidməti ictimaiyyətə xüsusilə böyük miqdarda dövlət vəsaitlərinin mənimlənməsi faktını açıqlayıb.



Məlumatda bildirilir ki, aparılan təhqiqatın ilkin nəticələrinə görə, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri bir tedarükçü şirkətlə cinayət əlaqəsinə girərək şişirdilmiş qiymətlərlə mal və avadanlıq tedarükü üzrə kontrakt imzalayıblar. Bunun nəticəsində nazirlik tedarükçüyə malın dəyərindən 21,7 milyon dram (45 min dollar) çox vəsait ödəyib. Həmin məbləğ isə Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən mənimlənilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamenti göstərilən faktla bağlı cinayət işi qaldırılıb.

**AZƏRTAC-ın
materialları əsasında**

